

2022-ci ilin dövlət
büdcəsi haqqında qanun
təsdiqlənib



Prezident İlham Əliyev "Azərbaycan Respublikasının 2022-ci il dövlət bütçəsi haqqında" qanunu təsdiqləyib.

Qanuna əsasən, Azərbaycan Respublikasının 2022-ci il dövlət bütçəsinin gəlirləri 26 816 000,00 min manat, xərcləri 29 879 000,00 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 25 868 444,00 min manat, yerli gəlirləri 947 556,00 min manat, mərkəzləşdirilmiş xərcləri 28 893 988,00 min manat, yerli xərcləri 985 012,00 min manat) məbləğində təsdiq edilib.

Ordumuz dünyanın 40-ən qudrətli ordusu sırasındadır

Beynəlxalq reytinglərə görə, Azərbaycan Ordusu dünyada 40-ən qudrətli ve döyük qabiliyyətli ordusu sırasına daxildir.

Bunu Baş nazir Əli Əsədov rəsmi mətbuatda dərc olunan məqəsində bildirib. O deyib ki, Prezident İlham Əliyevin müdrik və uzagörən siyaseti ilə daim zenginləşen iqtisadi potensialın yönəldildiyi istiqamətlərdən biri də ölkənin müdafiə qudrətinin artırılmasıdır: "Onu da vurğulamaq lazımdır ki, Azərbaycanda müasir teleblərə cavab veren müdafiə və hərbi sənaye kompleksinin yaradılması teşəbbüsü da, canab İlham Əliyevə mexsusdur".

Baş nazir qeyd edib ki, bu sahədə qazanılan nəticələrlə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun silah-sursat səridian en yüksək seviyyədə təchiz olunmasında ehəmiyyəti rol oynayıb:



"Azərbaycan hazırda özünün əsas ehtiyaclarını ödəyən və 30-dan çox ölkəyə mehsullarını ixrac edən hərbi sənaye kompleksinin davamlı inkişafına nail olub.

Əger 2003-2004-cü illerde müdafiə xərclərinə dövlət bütçəsində cəmi 0,9 milyard manat ayrıldırsa, 2020-ci ilde bu göstərici 3,9 milyard manata çatdırıldı. Gelen ilin dövlət bütçəsindən ise müdafiə və milli təhlükəsizlik məqsədlerine 4,5 milyard manatdan çox vəsatit yönəldiləcəkdir".

Ceyhun Bayramov: "İslamabadda mühüm qərarlar verilib"

"Əfqanistanda avqust ayından genis vüsət alan həmanitar böhran yüz minlərlə əhalinin həyatına tehlükə ya-

radır".

Bunu xarici işlər naziri Ceyhun Bayramov Bosniya və Herseqovinanın xarici işlər naziri Biser Turkovic ilə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, İsləm Əməkdaşlıq Təşkilatı (İƏT)

Xarici İşlər Nazirliyinin 17-ci görüşündə Əfqanistanda humanitar böhranın qarşısını almaq üçün bir sıra mühüm qərarlar verilib: "Bələ ki, İsləm İnkıspat Bankının himayəsində Humanitar Etimad Fondu təsis edilir, Əfqanistandan erzaq təhlükəsizliyi programının təsis edərək bununla bağlı biri Pakistanida fealiyyət göstərəcək iki logistika mərkəzi yaradılır".

Nazir xatırladı ki, Azərbaycan daim Əfqanistanın dəstək və yardım göstərir: "Azərbaycan bu ölkəyə yardım edən ilk qeyri-NATO ölkəsi, həbələ son teşixi zamanı şübhəməmlər heyətini oradan çıxaran son ölkə olub".

Bosniya və Herseqovinanın xarici işlər naziri Biser Turkovic da Əfqanistanda humanitar vəziyyətdən narahat olduğunu, həmin ölkədə gender bərabərliyi sahəsində vəziyyətin əsasını olduğunu bildirib.



Azərbaycan Fransaya nota verdi

Dekabrın 22-də Fransanın İl-dö-Frans regionunun prezidenti, Fransa-da keçiriləcək prezident seçkilərinə Respublikalar partiyasının nəmisi Valeri Pekres Azərbaycan Respublikasının Xan-Kendi sahibname qanunsuz safer edib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. Seçiqabəqi kampaniya çərçivəsində digər fransız siyasetçilərin müşayiəti ilə heyata keçirilən bu safer Azərbaycanın suvereniliyi və erazi bütövüyüne qarşı yönəlməklə ölkənin milli qanunvericiliyinin pozulmasına haldır.

Bununla əlaqədər, Fransanın ölkəmizdəki müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim edilib. Xarici İşlər Nazirliyin qanunsuz safer ilə bağlı Fransa Sofirliyinə qəti etirazları bildirildi və Azərbaycan Respublikasının müvafiq qanunlarının teleblərini ciddi şəkildə pozan sözüzdən Fransa vətəndaşlarının milli qanunvericiliyimizə uyğun olaraq məsuliyyət daşıyınca xatırladıb.

Franstanın ən qurq siyasetçinin bu addımının Azərbaycan-Fransa ikitərəfi əlaqələrinə ziyan vurdugu, eyni zamanda Fransanın regionda nüfuzuna və münaqışının başa çatmasına dair sona Azərbaycan-Ermenistan münasibətlərinin normallaşmasında oynaya biləcəyi rola ciddi xələf getirdiyi qarşı tərifin diqqətine çatdırılıb. Məlumat üçün bildirmək istərdik ki, Azərbaycan əraziyinə qanunsuz safer edən Fransa vətəndaşlarının adları ölkəməz girişi arzuolunmaz şəxslər siyahısına daxil edilib.

**Nazir: Azərbaycan iqtisadiyyatına
xarici investorların marağı
dinamik şəkildə artır**

Azərbaycan iqtisadiyyatına bir sərənlilikdən sonra ölkənin investorların marağı dinamik şəkildə artır.

Bunu iqtisadiyyat naziri Miyakil Cabbarov deyib. "Biz ölkədə investisiya mühitinin dəlmi yaxşılaşdırılması hədəfini qarşımıza maqsəq qoyur. Ərazilərimiz işçidən azad ediləndən sonra regionda yeni geosiyasi və geostratifikasi yaranıb.

Azərbaycana əsasən Qərb, inkişaf etmiş ölkələrinə təsdiq edilmiş investisiyalar qoyulub. Bu, Azərbaycanın regionunda əhəmiyyətinin artırmasını göstərir", - deyə nazir bildirib.

M.Cabbarov qeyd edib ki, Azərbaycanda mövcud olan makroiqtisadi sabitlik, milli valyuta məzənnəsinin dayanıqlı olmasının ölkənin investisiyasi mühitindən maraqlıdır.

"Bütün əsasən dövlət bütçəsindən infrastrukturaya cənabəlliklər təsdiq edilib. Bu qədər dənizlərə təsdiq edilmiş program öz təsirini göstərdi", - Ərdoğan bildirib.



Bu bir xalq qəzeti



ADALET

Qurucusu:
Adil Mirbaşayev

Gündəlik hüquq qəzeti

Qəzet 1990-ci ilin
iyulundan çıxır

Nº 104 (5936) 24 dekabr 2021-ci il

Qiyməti 30 qəpik

İLHAM ƏLİYEVİN ŞƏHƏRLƏRİ



Bax: səh-2

Azərbaycan bu ölkə ilə viza rejimini ləğv edir



Azərbaycanla Qə-
ter arasında ümum-
vətəndəş pasportla-
rına malik şəxslərin
viza telebinən
qaldırılır.

Bu, "Azərbaycan Respublikası Hökümeti ilə Qəter Dövləti Hökümeti arasında müraciət" dekabrın 22-də keçirilən toplantıda müzakirə edilib və plenar iclasa tövsiyə olunub.

Bu tarixədək bütün müavinətlər ödəniləcək



Değərli 24-də bütün
müavinət, təqaüd, kompe-
nsasiya və ünvanlı dövlət so-
sial yardımının ödənilməsi
nəzərdə tutulub.

Bu barədə Dövlət Sosial
Müdafia Fondundan məlumat
verilib. Oleydək ki, 2021-ci
ilin 10 ayı ərzində 113 min ne-
fərdən çox şəxse elektron qay-
dada sosial ödənişlərin təyinatı aparılıb. Pensiya təyin olunan şəx-
slərin sayı 20 min, müavinət və təqaüd təyin olunan şəxslərin sayı
ise 93 min nefərdən çox olub.

COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutka-
da koronavirus (COVID-19)
əleyhinə 27 494 vaksin vuru-
lub.

Nazirlər Kabinetin yanında Operativ Qərargahdan verilən
məlumatla görə, bir gündə bir-
inci mərhələ üzrə vaksinasiya
olunanların sayı 2952, ikinci
mərhələ üzrə vaksinasiya olu-
nanların sayı 3 468, buster do-
zuna üzrə vaksinasiya olunan-
ların sayı 1 274 074 nefərdər.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 152 952, birinci mərhə-
lə üzrə vaksinasiya olunanların ümumi sayı 5 150 711, ikinci mərhə-
lə üzrə vaksinasiya olunanların sayı 4 653 005, buster doza üzrə vaksinasiya olunanların sayı ise 1 349 236 təşkil edir.



Bu il 726 nəfərin diplomu tanınmayıb



Cari ilde xaricdə
təhsil almış şəxslərin
diplomlarının tanın-
ması ilə bağlı 3004
müraciət daxil olub.

Bunun Təhsildə Kəyfiyyət Təməninə idarə Heyətinin
sədri Eldar Orucov deyib. Onun sözlerinə görə, bu müraciətlərin 2278-
ne müsbət cavab verilib. "Bu, təməni müraciətlərin 76 faizi
teşkil edib. 726 müraciət, 24 faizindən isə menfi cavab
verilib" - o bildirib.

Bosniyalı nazir Azərbaycana taşəkkür etdi

"Biz Azərbaycana kor-
onavirüs mührəzə daxil
olmaqla, göstərdiyi
butun köməyə görə tə-
şəkkür edirik".



Bununla əlaqədə, Böyük
Bosniya və Herseqovinanın
xarici işlər naziri Biser Turkovic
və Azərbaycan Respublikasının
Xan-Kendi sahibname qanunsuz
safer edib.

Nazir bildirib ki, iqtisadi
elaqələrin seviyyəsi qanudsuz
saferin təsirini göstərdi. "Sərbest
bazar iqtisadiyyatı qaydalar
çərçivəsində valyuta məzənnəsinin
dayanıqlı olmasının təsiri
qaydaların tələblərinə emal
olunmasının yoxlanılması
məqsədilə ümumilikdə
373 məktəbdə monitoring
aparılıb".

Bununla əlaqədə, Təməni Agentliyinin
ilik hesabını ilə bağlı keçirilən
mətbuat konfransında agentliyin
direktori Eldar Orucov deyib. O bildirib ki, I yarım
erzində 137, II yarım erzində isə 600 məktəb yoxlanılıb.

Qazaxıstanda ölüm hökmü ləğv olunub

Qazaxıstanda ölüm hökmü
ləğv olunub. Qazaxıstan
Senatı (parlamənt yuxarı palatası)
ölüm hökmünü ləğv ilə
bağlı qanunveriliyile el-
əvə və dəyişikliklər haqqında
qanunu qəbul edib.

Bu barədə ölkə parlamenti
məlumatın sayılmasını tələb
etdi. Dəyişikliklərə əsasən
Cinayət Məccəlesindəki bütün
müvafiq maddələrə çıxarılması
təklif edilir. Senat qanuna dəyişikliklər
haqqında əsasında hazırlayıb. Qazaxıstan
bu protokolu 2021-ci ilin
yanvarında ratifikasiya edib.

Bundan sonra Cinayət Məccəlesində
ən ağır cəza ömrü həbs
olacaq. Qanun imzalanmasının üçün Qazaxıstan
prezidentinə təqdim ediləcək.

Üç şeir barəsində əl boyda yazı

Bax: səh.6

737 məktəbdə monitorinq aparıldı



Xüsusi karantin rejimi
dövründə ümumi təhsil
müssəslərləndən təhsil
və təlim-tərbiyə prosesinin
təşkilində dair müvafiq qay-
daların tələblərinə emal
olunmasının yoxlanılması
məqsədilə ümumilikdə
737 məktəbdə monitoring
aparılıb.

Bununla əlaqədə, Təməni Agentliyinin
ilik hesabının təsiri
qaydaların tələblərinə emal
olunmasının yoxlanılması
məqsədilə ümumilikdə
737 məktəbdə monitoring
aparılıb.

Bununla əlaqədə, Təməni Agentliyinin
ilik hesabının təsiri
qaydaların tələblərinə emal
olunmasının yoxlanılması
məqsədilə ümumilikdə
737 məktəbdə monitoring
aparılıb.

Dünya liderleri İlham Əliyevi təbrik edirlər



Azərbaycan Prezidenti İlham Əliyev 60 illik yubileyi münasibətilə dünən liderləri, tanınmış simaları, ixtimai-siyasi xadimləri, beynəlxalq qurumların rəhbərləri, o cümlədə, səde insanlar təbrik məktubları göndərmişdən davam edir. Onların bir qismindən adlarını təqdim edirik:

Nursultan Nazarbayev - Qazaxstan Respublikasının birinci Prezidenti - Elbasır

Zoran Milanoviç - Korxvatiya Respublikasının Prezidenti Maya Sandu - Moldova Respublikasının Prezidenti Səvak Mirzoyev - Özbəkistan Respublikasının Prezidenti. Aleksandr Lukashenko - Belarus Respublikasının Prezidenti. Qurbanqul Berdiməmmədov - Türkmenistənin Prezidenti. Emoməli Rəhman - Tacikistan Respublikasının Prezidenti. İraklı Qaribəli - Gürcüstənin Baş naziri.

Valentina Matviyenko - Rusiya Federasiyası Federal Məclisi Federasiyasının Şurasının sədri.

Sergey Lebedev - MDB icraçıya Komitəsinin sədri - icraçı katibi.

Rüstem Minnixanov - Rusiya Federasiyası Tatarstan Respublikasının Prezidenti, "Rusiya-Islam dünyası" Strateji Başış Qrupunun sədri.

Albir həzər Krqanov - Moskvadan müftisi, Rusiya Müselmənəri Ruhani Məclisinin rehbəri, Rusiya Federasiyası İctimai Palatasının üzvü.

Sergey Melikov - Rusiya Federasiyasının Dağıstan Respublikasının rehbəri.

Kiril - Moskvadan və Bütün Rusyanın Patriarı

Mintimer Sayyiyev - Rusiya Federasiyası Tatarstan Respublikasının birinci Prezidenti

Leonid Kuşan - Ukraynanın sabiq Prezidenti Marius Vizer - Beynəlxalq Cüdo Federasiyasının prezidenti Düsən Kaseinov - TÜRKSOY-un baş katibi

İlham Əliyev İranın xarici işlər nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 22-də İran İslam Respublikasının xarici işlər naziri Hüseyin Əmir Abdullahanın başçılıq etdiyi nümayandəyətini qəbul edib.

Dövlətimizin başçısı Aşqabadda İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Reisi ilə görüşündən xatırlatı, bu görüş zamanı gelecek eməkdaşlıqla bağlı bir çox məsələlərinin müzakirədindən sonra Azerbaycan-İran dostluq əlaqələrinin bir daha təsdiqləndirildi.

Hüseyin Əmir Abdullahan İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Reisinin salamlarını dövlətimizin başçısına çatdırıldı. Prezident İlham Əliyev İranın dövlət başçısının salamlarına görə minnətdən bəlli oldu, onu da salamlarını İran Prezidentine təmizlədi. Xaçlı xəsih.

İranın xarici işlər naziri Prezident İlham Əliyevlə İran Prezidenti Seyid İbrahim Reisinin Aşqabad görüşüne toxunraju bu görüşlər arasında eləplərdə döñüs nöqtəsi kimi deyərləndirdi. Söhbət zamanı siyasi, iqtisadi, enerji, neqliyyat, humanitar və digər sahələrdə eməkdaşlığından dərinləşdirilməsi yönələn seyrlər davam etdirilməsinin vurğulandı.

Görüşdə itirəfli eməkdaşlığımızın gündəlinin geniş olduğunu bildirdi ve yaxşı nticələrin adət ediləcəyinə ümidi varlığının ifadə olundu.

ILHAM ƏLİYEVİN ŞƏHƏRLƏRİ

93-cü illi Yenice müstəqilliyini qazanmış respublika daşılmış, məhv olmaq təhlükəsi altındadır. Anarxiya, qanunsuz silahlı birləşmələr, vətəndən müharibə ərefəsi. Belə bir ərefədə xalqı təkədli xahişi ilə Ulu Önder Heydər Əliyev hakimiyyətə gəldi. Büdcədə pul yox, iqtisadiyyat çöküb, müharibə şərait, torpaqlarımız işğal altında.

Bu böyük dövlət adamı ki ilin içinde dağlıq-maqda olan respublikanın əl-ayağını bər yero yığa bildi. Bütün silahlı dəstələri zərərsizləşdirə bildi. Ve səbubələdi ki, hakimiyyətə gəlməyin yolu yalnız sekillərdir, hakimiyyətin menbəyi xalqdır. Iqtisadiyyat yenidən qurmağa başladı, esrin məqəvillerini imzaladı, Azərbaycanı dünən-dən diqqət mərkəzinə çevirdi.

Ulu Önderin en böyük arzusu torpaqlarımızı düşmən işgalindən azad etmek idi. Ömrə vəfa etmedi.

Bu müqəddəs vezife Onun siyasi varisi İlham Əliyevdir. Yəni.

Heydər Əliyevdən sonra hakimiyyətə gələn İlham Əliyev 17 il bütün döyüslərə (oxu: görüşlər) tek gedirdi. Ermenilər isə türklər demisi, heç vaxt teker-teker gəlmirdilər. Ermenistanın arxa-sında duran qüvvələr fikirləşirdilər ki, bu gənc (hakimiyyətə gələndə 43 yaşlı) lideri yerində oturda biləckələr, Qaraçay Azərbaycandan qoparda biləckələr ve Ermenistana peşəkəs edəcəklər. Müxtəlif layihələrə görələr, müxtəlif təkliflərlərə ve sair və laxır. Fikirləşirdilər ki, qəndir, tacribətsizdir, Heydər Əliyev kimi dünəndən tanınan bir siyasetçi deyil.

Ammən unudular ki, o, Heydər Əliyevin oğludur, Heydər Əliyev məktəbi keçib. Dünəndən önde gəden diplomatik institutlardan birini rəqəmliyətli bitirib.

Yədina beş hadisə düşdü. Alparslan Türkeş dünəndən deyinə Miliyyətçi Hərəkat Partiyasında Türkən oğlu Toğrul Türkeşin sedr seçmək isteyəndə onda bir şərt qoyulardı ki, o, əlkən ocaqlarında təhsil almayıb, o zaman Toğrul boy gülüb demişdi:

- Ülkü ocaqlarında menim atamın yazdığı kitablardan ders keçirələr. Bu ocaqlarda təhsil alanlar həftədə iki dəfə mənəm atamın yazdığını kitablardan iki-üç saat təlim-terbiyələrlərdir. Necə olur ki, onlar lükçüñ sayılır, amma her gün iyrimə dörd saat atamın ideyalarını ilə böyüyən menim qarşısında belə şərt qoyurusunuz.

Bir dəhədən vurğulayarıram ki, onlar unudurdular ki, Heydər Əliyevin təlim-terbiyəsini, siyasi görüşlərini, eqidəsini, vətənpərvərliyini, mili məfəkuresini 24 saat menimseyən və artıq yetişmiş, müdrikəmiş İlham Əliyevlə qarşılıqlı yaradılar.

İlham Əliyev qarşısına bir məqsəd qoymuşdu. Atasını ona etdiyi vəsiyyəti - torpaqlarımızı Ermenistanın işgalindən xilas etmək, müstəqilliyini əhdət etmək vəsiyyətini heyata keçirmək üçün gece-gündüz çalışır, mübarizə apardı.

Ölənkin iqtisadiyyatını qurur, dünəndən aparıcı dövlətləri ilə iqtisadi əlaqələr yaradır. Azərbaycan tek regionda deyil, dünəndən söz sahibi ənənəvi, Mütəafə Sənayesi Nazirliyi yaradır, yeni ordu yaradır, ordunun maddi-texniki bazası möhkəmləndirilir. Qarşısında bir amal var: güclü iqtisadiyyat, güclü dövlət, güclü ordu və güllü siyaset.

Birinci Qaraçay savaşında Allahın avtomat patronunu, en sadə döyüñ silahlarını xaricden alıan Azərbaycan indi nəinki öz ordusunu en

müsəvir silah-sursatlarla, rakətlərlə, PUA-larla, dronlara, ağır artilleriya ilə temin edir, eləcə de dünəndən 30-a qədər dövlətə silah-sursat sa-

tr. Bəli, prezident İlham Əliyev reklamsız öz isiyile mesğul idir və heç bir danışqlarda da bir addım geri çekilmirdi. Bir səhər, Ermenistanda vətəndən salmaq ikiqət məsələ vəsait teleb edir. Tekə Ağdamı xarabazarlıdan temizləmək üçün belə də münəfişər maşın və texnika lazımdı. Şəhərdə hələ tikilliləri demirəm, infrastrukturda qalib, qalıbsa nifretle anılır, Neron kimi.

Qurub-yardanalar yaşıyır, üstündən yüz iller, min iller keçse de.

İlham Əliyev köçəryanların, sərkışyanların, ohanyanların, na bilim hansı yanların dağılığı şəhərləri yeniden tikir.

Bu şəhərlər təbii ki, öz adıyla yaşıyacaq: Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayı, Ləçən, Kelbəcer, Suşə, Xocavənd. Amma iller, yüz iller keçəcək bu şəhərlər tarixdə İlham Əliyevin şəhərləri kimi qalacaq.

Təkə Ağdamı misal getirim. Yüz minlik bir

şəhər salır. Dünyada təyin-bərabər olmayan bir

şəhər. Baş planla hamımlı tanışdır. Mən Baş

planla tanış olandan sonra buna Ağdamda gör-

rüşdə Möhtərem Prezidentə dədim. Şəhərin

bu Baş planla mühərribəden sonra işləmiş bir

plan deyildi. Bəs bir müdhiş planı hazırlanı-

şı üçün uzun iller lazım idi. Deməli, Möhtərem

Prezident hələ mühərribəden çox-çox evvel Qa-

rabığa yenidən inşa olunacaq şəhər və kəndlərimizde

layihələrin hazırlanması, defələr memar-

ları üstündə yenidən işləməyi tövsiyyə etmiş və

ən nehayət, son qərrər gelmişdir. Layihələr o

qədər daqıqiklə, inceliklə işlənib ki, bu dörd-beş

ayın məhsulü deyil.

Deməli, Möhtərem Prezident torpaqlarımızın

azad olunacağı və ne vaxt azad olunacağını,

özünən dediyim ki, çox gözəl bilmir.

30 İl Şuşaya bayraq sancımağına inan-

mayanlara da xatırlatmaq təşirəm ki, lap tezlik

le Azərbaycan bayrağı Xankəndində, Xocalıda,

Əşgərdən və Ağdərədən da dəlgalanacaq. Hər

şeyin bir zamana ehtiyacı vardi. Prezi-

dent deyirdi: "Men neyi, ne vaxt və necə etmə-

yi yaxşı bilirəm".

Vaxt geldi, dediyini dedi, elədiyi de elədi.

44 günün içinde, bələ demək mümkünse, idirəm

süretilə Azərbaycanın 30 il yaxın bir dövrə iş-

ğalı altıda olan bütün torpaqlarını (texminin 19

min km) öz kəndlərlik məharəti ilə azad elədi-

di.

Hər şeyin bir zamana ehtiyacı vardi. Prezi-

dent deyirdi: "Men neyi, ne vaxt və necə etmə-

yi yaxşı bilirəm".

Vaxt geldi, dediyini dedi, elədiyi de elədi.

44 günün içinde, bələ demək mümkünse, idirəm

süretilə Azərbaycanın 30 il yaxın bir dövrə iş-

ğalı altıda olan bütün torpaqlarını (texminin 19

min km) öz kəndlərlik məharəti ilə azad elədi-

di.

Hər şeyin bir zamana ehtiyacı vardi. Prezi-

dent deyirdi: "Men neyi, ne vaxt və necə etmə-

yi yaxşı bilirəm".

Vaxt geldi, dediyini dedi, elədiyi de elədi.

44 günün içinde, bələ demək mümkünse, idirəm

süretilə Azərbaycanın 30 il yaxın bir dövrə iş-

ğalı altıda olan bütün torpaqlarını (texminin 19

min km) öz kəndlərlik məharəti ilə azad elədi-

di.

Hər şeyin bir zamana ehtiyacı vardi. Prezi-

dent deyirdi: "Men neyi, ne vaxt və necə etmə-

yi yaxşı bilirəm".

Vaxt geldi, dediyini dedi, elədiyi de elədi.

44 günün içinde, bələ demək mümkünse, idirəm

süretilə Azərbaycanın 30 il yaxın bir dövrə iş-

ğalı altıda olan bütün torpaqlarını (texminin 19

min km) öz kəndlərlik məharəti ilə azad elədi-

di.

Hər şeyin bir zamana ehtiyacı vardi. Prezi-

dent deyirdi: "Men neyi, ne vaxt və necə etmə-

yi yaxşı bilirəm".

Vaxt geldi, dediyini dedi, elədiyi de elədi.

44 günün içinde, bələ demək mümkünse, idirəm

süretilə Azərbaycanın 30 il yaxın bir dövrə iş-

ğalı altıda olan bütün torpaqlarını (texminin 19

min km) öz kəndlərlik məharəti ilə azad elədi-

di.

Hər şeyin bir zamana ehtiyacı vardi. Prezi-



Emin Piri

Ermənilərlə qucaqlaşmaq sindromu

Nicat adlı çavuşumuz vardi. Ali təhsilli, savadlı, ədəbiyyat sevdalısı. Dünaygörüşü veteren qəder çox idi. Şöbətən tutan insanların önlərindən galardı. Mühərribebenin on çox şirin zarafatlar edib problemlərdən uzaqlaşdırınanlardan idi. Beynimiz dincəldi. Füzüləde qırğın gedirdi, bəzən qayıtlı, axırdı bizi ermənilər düşən edəcəklər. Özümüz etmədiyimiz zarafatlar qalmamışdı, amma onun zarafatı qariba gelmişdi. Sonradan bu qariba zarafat çatin anımlarını bildi güldürdü.

Mühərribe biten gecə qayıtlı ki, mühərribe bitməsəydi, az qala ermənilərə azərbaycanlıları düşmən olacaqdı...

Sözbüñün canı odur ki, zaman gelecek, bizi düşmən etdi. Deyənləri addimbaşı görçeyimizi bilirdik... Addimbaşı kosmopolit dərisi keçib, bəsəri sevdadan danışın döyüşçüləri qıyanırlar da olacaq. Döyüşçüləri düşmənlik yaranan sebhəkəri görənlər də... Acımasız olsa da bu belədir, uzaq yox, yaxın illərdə...

Uşaqla günah yoxdur. Əməli pis olsayıdı ya yenə qinaq olmaz. Məsəla bu tamaşaya senarı yazanlardardır.

Bəli, bircəyəşiyə məcburulur, başqa yolu da yoxdu. Amma Bakıda birgə yaşadığımız səbəbindən her adamı qucaqlamaq məcburulur? Hələ azərbaycanlı olsa bəla...

"Günəhabaxanlı" filmi var. Sofi Lorenin asas rollardan birini oynadığı. Sevgili rus cüllərindən çatin durumda olarkən rus qızı bunu xilas edir. O da avəzində onuna evlənir. Iller sonra bunu tapan Sofi deyir ki, teşəkkür də edə bilərdin, höküm evlenməyə məcbur idin?

İndi sühl naməne vəs. "təşəkkür"lər də mümkündür, amma buna görə rəmə papasından daha artıq katolik olmaga ehtiyac yoxdu.

Bəzi şeýlerə zamanla adileşə biler. Amma zamansız xoruz ötmələri də bəzən boğulan meymun və balası əhvatalına çevrilə biler. Külli "tanrıları" üçün qurban tələb edə bilər...

Bu anlayışla sabah müellimlər erməni həmkarlarıyla "qucaqlaşsa", sonra jurnalistlər, sonra şair-yazarlar dese ki, həmin edir ki "qucaqlaşaq"... Sonrasa hərbçilər də postlarda...

Burda məsələ o günahsız qızıçıqaz deyil, onun simasında senarıdır.

Yaxın zamanda bu məsələdən az birinci hökm verəsi adamlar varsa, şahid ailələri, aşıqların ali baş komandanına kimidir. Yoxsa məktəblərdə vətənpərvərliyi öyrət, orda bunu yax istekləri, səngərdə vətən sakarya deyimləri, amma bahalı arenalarda bəsəri sevda söyləmləri təzaddd... Bu barədə asas sözü, hökmü deyəsi adamlar yuxarıda qeyd etdiklərindir.

Əslində, şair kimi düşüncələrim vəs. bir çoxundan daha bəsərədir. Buna eminəm. Amma elə şeýler var ki... Heç olmaşı o torpaqlarda camaatın qanı qurusun, sonra deyin də. Qan qurusa da göz yaşı qurumaz o ayrı məsələ...

Onusuz da Gürüstənən istirahət mərkəzlərində, Rusiyada xeyli "sevgi nümayisi" etdirən var.

O filmdə olduğu kimi buyurun yaşıya bilsəniz də deye bilerik, höfələri "sevməyin" gerek yoxdu.

O məsələni işsə böyükəmeye gerek yox idi, nə də bu boyda müqaviləye...

Uşaqçı kolata da yeyə bilsin, böyükərinən bu məsələdə sahə etməye ixtiyarı yoxdu. Yoxsa uşaqlar o çikolatadan məhrəm olar... Soyqı basla ...

He, onu deyirdim, axırdı bizi ermənilərlə düşmən edəcəkler!

100 illik yalana Petros Qazaryandan çözüm: "Ora heç vaxt erməninin olmayıb..."

44 günlük mühərribe 4 ay əvvəl Rusiyada ermənilər 16 mart 1921-ci ilə imzalanan Rusiya-Türkiyə müqaviləsinin denonisasıyası (lövği) kimi kampaniya başlıtlarıdır və xili imza toplaşdır.

Petisiyanın mülliəfi oli Rostov-Donelan olan erməni Hamlet Qırıqyan oldu. Bu petisi faktik olaraq 3 dövləti - Azərbaycan, Türkiye və Gürcüstanın örtəsi iddiası ilə rösrək demək idi: "1921-ci ilin 16 martında Moskvadən Rus-Türk müqaviləsi imzalanıb: "Bütün müqavilə ilə Ermenistanın 3 vilayəti Türkiye və Azərbaycanın xərinə olundan alımb. Həmin ilin 15 ilindən Moskva müqaviləsinin onasında Türkiye, Ermenistan, Azərbaycan və Gürcüstan arasında Qars müqaviləsi imzalanıb. Bu, Moskva müqaviləsinin qisaldılıb, redakto olunmuş variantı idi. Müqaviləyə görə, Batum vilayəti Ermenistanın altırağı, Gürcüstanı,

Qars, Surmali və Ararat (Ağrı dağı) Tərkibində, Naxçıvanı isə Azərbaycanın hesabına Tərkibində, Bələliklə, Ermenistanın hesabına Tərkibində, Azərbaycan və Gürcüstanın örtəsi böyüdüllür".

Bəli, Ermenistənən tərəfən hesab edir ki, bu müqavilə ilə Sovet Rusiyası guya Ermenistannı "tarixi torpaqlarını" Türkiye, Gürcüstan və Azərbaycan gizləti gedib.

Adətən xəber verir ki, amma ağıt başında olan, gözünü nifrot və açgözlük tutmayan ermənilərin olduğu da comiyotimizə bollıdır. Məsələn, analitik verilişlərin aparcisi erməni Petros Qazaryan kimi ermənilər gerçəyi ortaya qoymaqla başlıya birləş-sarınlıq. O, açıqlamalarının birində bildirib ki, Qars heç vaxt erməninin olmayıb.

Hazırda acıqzə və qan susamış ermənilər Petros Qazaryanı bu cümləsindən görə, xain, yalançı çıxmaq üçün çalışırlar: "Bir sadəcə olaraq utamırı ki, aramızda belə insanlar var. Özlərinə ağılı hesab edən adamın bunun arazindən hər getdiyi başa düşmür. Onlar blokadada yaşamasından yorulub, yaxşı yaşayırlar, amma dəha yaxşı yaşaması isteyirlər. Sorhindən işləməsi ona işləri tələk edəcək"dir.

Medi ide sozün həqiqi monasında yanığın üzürlənən kökürlə gedir: "Bəli, düz ehtidin, bunu emini deyib. Və eyni zamanda ölkənin osas-olublığı. Biz onuzda Vətənimizdən intima rəqəm və eyni məntiqədən 20 ilən sonra Şuşadan da ol şəkərəcik. Böyükler artıq intima edib. Çünki 108 milyon yaşır, bəzəni 3 milyon. Və bizim 10 ilən sonra addım-addım 20 milyon olmaq üçün milli möqsədimiz yoxdur. 20 milyon yaşın üçün ümumiyyətli hədofimiz de yoxdur, çünki böyükler artıq möglübəyyötü qubul edib".

Qeyd edək ki, bu ilin aprelində Türkiyənin Gürcüstandakı soñeri Fatma Ceren Yazarın soñeri mədəni ermənilərin Ağrı dağı ilə bağlı iddialarına cavab verib: "Bu, sizin üçün Araratdır, monim üçün Ağrı, kürdülərin üçün Ağrı. Bir qaz emoni roylorlara da fokuslarımız. Dütü, bunun Ararat, Masin. Ağrı və Ağrı adlandırılmasının irəidentist örtəsi sosialindən məlumatlıdır. Bir sənətçi moni maraqlandırır. Mühərribələrdən çox adək oldu. Kifayətdən".

Təxminən 20 il əvvəl Ermenistanda keşirilən erməni dili və ədəbiyyatı müsabiqəsində bir tələbənin verdiyi suala cavab olaraq Ermenistan Prezidenti Serj Sarkisyanın "Qarabağ bizi alıb, Ağrıda səz alacaqsınız" deyə cavab vermiş nəinki Türkəni, eləcə də Azərbaycanı xeyli hiddətdən idarə. Bir sənətçi moni maraqlandırır. Mühərribələrdən çox adək oldu. Kifayətdən".

Deputat: "Azərbaycanda orta təhsil pulludur"

Ela orta məktəb tapılmaz ki, onun tanımı, imkanlı məzunu olmasın. Həmin şəxslərin məktəb maddi dəstəyi bir o qədər ajotaj yaratmaz. Bu hərəkət dünyada geniş yayılıb. Bütən sadəcə, elə əvvəlde olub.

Adalet.az xəber verir ki, bunu özünən facebook sahifəsində millət vəkili Etibar Həsənov deyib. O, dəha sonra fikirlərini bələ esaslandırıb:

"İmkənlər şəxslər məktəbə kompüter, ağıllı ləvəhə başlılaşdır, məktəb kitabxanasını kitablarla zənginləşdirə bilər. Hətta, məktəbə eləvə korpus da inşa edə bilər. Məktəbler ianə toplamaqla bu işin öhdəsindən gələ bilmezler. Çoxsaylı məktəblər var ki, direktorları sinif otqlarını idman zallarını icarəyə verib. Yuxarı sinif sağırdları böyük məblelərlə müqabilində dərsəndən azad edilir. Bütün ölkə bilər ki, eksər məktəblərin yuxarı sinif sağırdları dərsəndən gəlir. Artı ibtidai təhsil pilleşindən repetitorluq təqib edir. Hər bir valideyn ayda 300-400 manat bu xidməte vermişdir."

pul xərcləyir. Məktəb təhsili keyfiyyəti olسا yox, valideyn bu böyük vesati övladının geyimine, yemeyimə ve başqa etihadçılar na xərcləyir. Bir tərəfdən de hansısa qurum məktəbdən pul toplayır. Direktorlar da əmr edir.

Dövlətin həmi üçün hər şey etmək imkanı yoxdur. İcbari təhsil pulsuzdur.

Rüşvətinə aleyhinə yemək.

Validəynin əlindeki artıq bir manatı belə təhsilin işləkliyinə imkan yaratmaq.

Validəynin əlindeki artıq bir manatı belə təhsilin işləkliyinə imkan yaratmaq.

Validəynin əlindeki artıq bir manatı belə təhsilin işləkliyinə imkan yaratmaq.

Validəynin əlindeki artıq bir manatı belə təhsilin işləkliyinə imkan yaratmaq.

Validəynin əlindeki artıq bir manatı belə təhsilin işləkliyinə imkan yaratmaq.

Validəynin əlindeki artıq bir manatı belə təhsilin işləkliyinə imkan yaratmaq.

Validəynin əlindeki artıq bir manatı belə təhsilin işləkliyinə imkan yaratmaq.

Validəynin əlindeki artıq bir manatı belə təhsilin işləkliyinə imkan yaratmaq.

Validəynin əlindeki artıq bir manatı belə təhsilin işləkliyinə imkan yaratmaq.

Validəynin əlindeki artıq bir manatı belə təhsilin işləkliyinə imkan yaratmaq.

Validəynin əlindeki artıq bir manatı belə təhsilin işləkliyinə imkan yaratmaq.

Validəynin əlindeki artıq bir manatı belə təhsilin işləkliyinə imkan yaratmaq.

Validəynin əlindeki artıq bir manatı belə təhsilin işləkliyinə imkan yaratmaq.

Validəynin əlindeki artıq bir manatı belə təhsilin işləkliyinə imkan yaratmaq.

Validəynin əlindeki artıq bir manatı belə təhsilin işləkliyinə imkan yaratmaq.

Validəynin əlindeki artıq bir manatı belə təhsilin işləkliyinə imkan yaratmaq.

Validəynin əlindeki artıq bir manatı belə təhsilin işləkliyinə imkan yaratmaq.

Validəynin əlindeki artıq bir manatı belə təhsilin işləkliyinə imkan yaratmaq.

Validəynin əlindeki artıq bir manatı belə təhsilin işləkliyinə imkan yaratmaq.

Validəynin əlindeki artıq bir manatı belə təhsilin işləkliyinə imkan yaratmaq.

Validəynin əlindeki artıq bir manatı belə təhsilin işləkliyinə imkan yaratmaq.

Validəynin əlindeki artıq bir manatı belə təhsilin işləkliyinə imkan yaratmaq.

Validəynin əlindeki artıq bir manatı belə təhsilin işləkliyinə imkan yaratmaq.

Validəynin əlindeki artıq bir manatı belə təhsilin işləkliyinə imkan yaratmaq.

Validəynin əlindeki artıq bir manatı belə təhsilin işləkliyinə imkan yaratmaq.

Validəynin əlindeki artıq bir manatı belə təhsilin işləkliyinə imkan yaratmaq.

Validəynin əlindeki artıq bir manatı belə təhsilin işləkliyinə imkan yaratmaq.

Validəynin əlindeki artıq bir manatı belə təhsilin işləkliyinə imkan yaratmaq.

Validəynin əlindeki artıq bir manatı belə təhsilin işləkliyinə imkan yaratmaq.

Validəynin əlindeki artıq bir manatı belə təhsilin işləkliyinə imkan yaratmaq.

Validəynin əlindeki artıq bir manatı belə təhsilin işləkliyinə imkan yaratmaq.

Validəynin əlindeki artıq bir manatı belə təhsilin işləkliyinə imkan yaratmaq.

Validəynin əlindeki artıq bir manatı belə təhsilin işləkliyinə imkan yaratmaq.

Validəynin əlindeki artıq bir manatı belə təhsilin işləkliyinə imkan yaratmaq.

Validəynin əlindeki artıq bir manatı belə təhsilin işləkliyinə imkan yaratmaq.

Validəynin əlindeki artıq bir manatı belə təhsilin işləkliyinə imkan yaratmaq.

Validəynin əlindeki artıq bir manatı belə təhsilin işləkliyinə imkan yaratmaq.

Validəynin əlindeki artıq bir manatı belə təhsilin işləkliyinə imkan yaratmaq.

Validəynin əlindeki artıq bir manatı belə təhsilin işləkliyinə imkan yaratmaq.

Validəynin əlindeki artıq bir manatı belə təhsilin işləkliyinə imkan yaratmaq.

Validəynin əlindeki artıq bir manatı belə təhsilin işləkliyinə imkan yaratmaq.

Validəynin əlindeki artıq bir manatı belə təhsilin işləkliyinə imkan yaratmaq.

Validə

